



### **Demir Çəsməli**

#### **Bizim dağlar**

Güneydən başlayır yolu,  
Qüzeydə qurtarır qolu.  
Sağında dayanıb solu,  
O dağlardı, bizim dağlar.

Qara düşüb qaralanıb,  
Yardan olub yaralanıb.  
Xeyli vaxtdı aralanıb,  
O dağlardı, bizim dağlar.

Döşündə buz həsrətim var,  
Qəlbində söz həsrətim var,  
Dəmirəm, öz həsrətim var,  
O dağlardı, bizim dağlar.

#### **Kərəmində ol**

Höccələyib, höccəsində qurtardım,  
Yarpağında, ləçeyində qurtardım,  
Ağardıb, ağ birçeyində qurtardım,  
Kərəminə şükür, kərəmində ol.

Vaxtımızın özü vaxtının düşər,  
Baxtımızın baxtı, baxtının düşər,  
Taxtaminə şahdı, taxtının düşər,  
Kərəminə şükür, kərəmində ol.

İkigələnqoşalaşıbgələrlər,  
Yerdən-göyə çulğalaşıbgələrlər,  
Şirinləşib, qucaqlaşıbgələrlər,  
Kərəminə şükür, kərəmində ol.

Haqqıyouluvar, təpərində kərəmol,  
Öndə dayan, sıpərində kərəmol,  
Kərəmeylə, kərəmində kərəmol,  
Kərəminə şükür, kərəmində ol.

#### **Ürəyim**

Atlanıb tərkimi tutur,  
Boşumu, bərkimi tutur,  
Lütənib kürkümü tutur,  
Çulunnan çıxır ürəyim.

Ünlənib üne tələsir,  
Dumanı, çənə tələsir,  
Toxtayıb, yenə tələsir,  
Yolunnan çıxır ürəyim.

Qana dönüb özqanında,  
Varlığı qalıbqınında.  
Sağ tərəfiyanında,  
Soluñnan çıxır ürəyim.

#### **Mənim**

Yarıdan yaritdi, tamam,-yardan,  
Yönüne yetdim, el tutdu yaradan.  
Mənim Tanrı payım vardi, Tanrıdan,  
Alnímda olanı pozublar mənim.

Boylanıb boyuma baxan olmadı,  
Bulaşıb yaşama axan olmadı,  
Həvəsim eşqimə yaxın olmadı,  
Olub, qalanımı yozublar mənim.

Libasımı ətək-ətək biçiblər,  
Addımlımı qarış-qarış ölçüb'lər.  
Özünnən keçməyib, mənnən keçiblər,  
Ayağın altını qazıblar mənim.

Min hərif seçmişəm, həriflənmışəm,  
Söz üstə yatmışam, sehirlenmişəm.  
Misram qanad açıb, möhürlənmişəm,  
Yazımı azdırıb, yazıblar mənim.

#### **Deməmişdim**

Axarında durulmuşdum,  
Baxarında yorulmuşdum.  
Bəyazına vurulmuşdum,  
Qarasına deməmişdim.

Axtarmışdım, tapışmışdım.  
Necəsinə tapınmışdım.  
Birisiñə yapışmışdım,  
Orasına deməmişdim.

Tikintini tikdirmışdım,  
Söküntünü söktürmüştüm.  
Hara gəldi tökdürmüştüm,  
Harasına deməmişdim.

Yixilmişdim, əzilmişdim,  
Sixılmışdim, üzülmüşdüm.  
İpek təki nəzilmişdim,  
Yarasına deməmişdim.

Gedənin yeri qalmışdı,  
Önlənib geri qalmışdı,  
Gedənin biri qalmışdı,  
Sorasına deməmişdim.

#### **Sevəndə səni**

Dünyaya gelmiş kimiydim,  
Dərdini bilmış kimiydim,  
O vaxtdan olmuş kimiydim,  
Sevindim, sevəndə səni.

Ölçüdə, biçimdə sevdim,  
Seçildim, seçimdə sevdim,  
Cölmədə, içimdə sevdim,  
Sevindim, sevəndə səni.

Yol üstə uzanıb qaldım,  
Xəyaldan-xəyala daldım.  
Sevəndən sevinci alıdm?  
Sevindim, sevəndə səni.

Dediym sözdündə yandı,  
Alovum közündə yandı,  
Özüm də özündə yandı,  
Sevindim, sevəndə səni.

Bu da bir həyatdı, dedim,  
Köksümde boy atdı, dedim,  
Füzuli Boyatdı, dedim,  
Sevindim, sevəndə səni.

#### **İnsan**

Göyərir, bağına sari,  
Bozuna, ağına sari,  
Ötürür dağına sari,  
Çəni tutub gedir insan.

Sönmüşün közü bilir,  
Astarını üzü bilir,  
Öz səmtini özü bilir,  
Yönü tutub gedir insan.

Təklənir, çəmi var ki,  
Uçulmuşun himi var ki,  
Arxasında kimi var ki,  
Önү tutub gedir insan.

#### **NURLA DOLUDU**

Xalqımızın dəyərli yetirməsi və  
gözel şəxsiyyət  
Arif Baxşəliyevin əziz və  
unudulmaz xatirəsinə

Yaxşılardan köçüb gedəndə,  
Elə bil çiçək də solur çəməndə.  
Sən də yaxşısıydın ən yaxşaların,  
Heç əşkik olmazdı bağlında barın.  
Yaxşılıq etdikcə gülərdi gözün,  
Könül məlhəmiyi hikmetli sözün.  
Tanrı vergisiydi üzündə nurun,  
Dağa bənzəyirdi mətin qürurun.  
Köməyə çatardın olsan da harda,  
Əylən deyildin çətində, darda.  
Həmişə deyərdin: Özüməm, özüm,  
Körpüdə tağ idin, qayada dözüm.  
Bunları görürdü yaxının, yadın;  
Hamıya bəllidi kökün, soyadın.  
O kökə hopubdur yüksək dəyərlər,  
Ot kökü üstündə bitər, - deyərlər.  
Atanın öyüdü, ananın südü,  
Sənintək qeyrətlə övlad böyüdü...  
Silinməz iz qoydu atan Baxşəli,  
Bu gün də yaşayır eşqi, əməli.  
Onun çıçırıağı daha gur yanır,  
Şirin xatirə tek çox xatırlanır.  
Ölməzlik qazandı o öləndə də,  
Könül sevincini tən bələndə də.  
Gözü olmamışdı dünya zərində,  
Layqli övladlar qoydu yerində:  
Gövhər xanım salır hər an yadına,  
Ucalıq getirir ata adına.  
Mətin dayağıdır körpüdə tağın,  
Böyük sarvanıdır şərqşünaslığın.

Zirvələr fəth edir onun karvanı,  
Hər səhər üfüqdə sökülür danı.  
Yaxına buraxmir dumani, çəni;  
Canından çox sevir Xalqı, Vətəni...  
Adil də sadıqdir kök-soyadına,  
Şan-şöhrət gətirir elin adına.  
Tibbin yollarında çıraq yandırır,  
Xəstə ürəkləri ziyanlıdır.  
Zəkası qəlblərə nurlu şəfadı,  
Hər sözü, söhbəti gözel səfadı.  
Ömrünə zinətdi məsləki, andı;  
Tanrıının bəxşisi - böyük loğmandı.  
Belədi Arifin bacı, qardaşı;  
Ömrünün, gününün könül sirdası.  
Məqəmi, amali haqqın yoludu;  
Məzarı əbədi nurla doludu!